

"Bu il Avropa İttifaqı ile fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz ki- mi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, ya- xın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. ...Yaxın günlərdə Av- ropa İttifaqı ilə Azərbaycan arasında önməli sənəd - enerji təhlükəsiz- liyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığınıza daha yüksək səviyyəyə qaldıracaqdır". İyul ayının 15-də bu ilin altı ayının yekunlu- rına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu fikirləri söy- ləyərək son illər Azərbaycanın xarici siyasetində bir sıra önməli addım- ların atıldığını və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da ar- tığını vurğulamışdır.

Ölkəmizin zəngin enerji resurs- larına sahib olması, bunun nəticəsi olaraq respublikamızda neftlə bərá- ber qaz hasilatının da artması, iqtisadiyyatda qaz gəlirlərinin müümüh əhəmiyyət daşıması onu regionda söz sahibinə və etibarlı tərəfdəşə çevirib. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə six əməkdaşlıq əlaqələri quraraq həm özü inkişaf edir, həm də xarici ölkələr münasibətlərini daha da möhkəmləndirir.

Avropa İttifaqı ilə iqtisadiyyati neft və qaz gəlirləri əsasında dinamik inkişaf edən Azərbaycan arasında əlaqələr bir çox sahələrdə uğurlu davam edir. İkiterəfl Münasibətlər zə- minində neft, qaz və bərpəolunan enerji mənbələri, hidrogen, enerji səməralılıyi və digər məsələlər üzrə enerji dialoquna başlanıb və ölkəmizi bərpəolunan enerjinin istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Əsas ticari tərəfdəşələr olan Avropa İttifaqı ilə ölkəmiz arasında iqtisadi münasibətlərin inkişafı baxımından müümüh nailiyyətlər eldə olunub. Möhkəmlənən əlaqələrin əsasında isə enerji sahəsində əməkdaşlıq müümüh yer tutur.

Azərbaycan təbii qazını son illər qaz ehtiyatlarının azaldığı və bu sebəbdən də qazın qiymətinin artlığı Avropaya da ixrac edir. Ənənəvi qaz təchizatçıları olan Norveç və Niderlanda qaz hasilatının sürətə aşağı düşməsi və qaz ehtiyatlarının 40 fai- zindən çoxunu ödəyən Rusiya ilə münasibətlərinin gərginleşməsi ilə əlaqədar Avropa İttifaqı qaz idxlə etmek üçün yeni mənbələr eldə etmək məcburiyyətində qalmışdır. Rusiya qazından asılılığını azaltmaq istəyən Avropa İttifaqı üçün Cənub Qaz Dəhlizi en önməli layihelərdən biri- dir. Bu, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü zamanı bir daha öz təsdiqini tapmışdır. Belə ki, Avropa Komissiyası Prezidentinin ölkəmizə səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Avro- pa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdəşliyi dair Anlaşma Memorandumu" ikite- rəfl Münekəşliyin vacibiyini nü- məyiş etdirməklə bəráber, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan Şərqi Tərəfdəşliyi çər- çivəsində ticari əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini ortaya qoymuşdur. Mətbuata bəyana- nla çıxış edən xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndir- cək memorandumda bir neçə məqə- mi xüsusi vurğulamışdır. Belə ki, Av- ropa İttifaqı Azərbaycandan idxlə etdiyi qazın hacmini ikiqat artırmaqla Cənub Qaz Dəhlizini genişləndir-

ile Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdəşliyi dair Anlaşma Memorandumu" isə Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan enerji diplomatiyasının zəfəridir. Bu tarixi sənəd hem Al, hem də Azərbaycan üçün yeni əməkdaşlıq mərhəlesinin əsasını qoymaqla bəráber, həm də Avropanın enerji xəritəsinin dəyişməsinə xidmət edir. Memorandumun imzalanması bu sahədə ikiterəfl Münasibətlərin daha da dərinleşməsində güclənilmə çəv- olaraq Azərbaycanın əhəmiyyətini artırır. Azərbaycan Respublikasından qaz idxləni ikiqat artırmaq niy- yetində olan Avropa İttifaqı 2027-ci ilde ölkəmizdən ən azı 20 milyard kubmetr qaz idxlə etməyi planlaşdırır. Hazırda isə Avropa İttifaqı Azərbaycandan ilde 8,1 milyard kubmetr qaz ixrac edir. Azərbaycan enerji təhlükəsizliyi, qazıntı şəklində enerji resurslarının zəmanətli təchizatı mə- sələlərində müümüh tərəfdəş hesab eden Avropa İttifaqı Ukraynada ged- den müharibə fonunda özünü Rusi-

## Azərbaycan - Avropa İttifaqı:



## daha etibarlı və etimada əsaslanan tərəfdəşlik

cək və neticədə Azərbaycandan Av- ropaya ixrac olunan qazın həcmi 2027-ci ilde 20 milyard kubmetrə çatdırılacaq. Qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı Avropa İttifaqının üzərində öhdəliklər götürməsi və Azərbaycanın qlobal metan öhdəliyi- ne qoşulmağa dəvət etmesi, həmçinin Azərbaycanla yalnız yanacaq növlərinin deyil, tədricən bərpəolunan enerji növlərinin təchizatçısı kimi də əməkdaşlıq əlaqələrinin təməlini qoyması da Azərbaycanın Avropa- nın enerji təhlükəsizliyinin təmin edil- məsində artan rolunun göstəricisidir.

Avropanın Şərqi Tərəfdəşliyi əsa- sən Azərbaycanı əhatə edir. Ölkə- mislə Avropa İttifaqı arasında artıq 15 ilden çoxdur ki, enerji sahəsində fəal əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, 2006-cı ilde Al ilə ölkəmiz ar- asında imzalanan Anlaşma Memorandumu, 2011-ci ilde isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə enerji sahəsində əməkdaşlığın əsasını qoymuşdur. Bu baxımdan, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası

rilecək. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin uğurlu gələcəyinə hesablanmış sənəd iqtisadi sahədə güclü tərəfdəşlik əlaqələrinin genişləndirilməsinə müümüh töhfə olacaq. Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanistan və Bolqarıstanə təbii qaz ixrac edən, davamlı iqtisadi inkişafə malik olan Azərbaycan bu sənədə yaxın gəl- cəkdə istehsal etdiyi qazın ixrac coğrafiyasını genişləndirərək Avropa İttifaqının digər üzv ölkələri ilə də müna- sibətlərin möhkəmləndirəcəkdir. Ar- tıq Avropa İttifaqına üzv ölkələrin üçdəbəri Azərbaycanı özüne strateji tə- rəfdəş hesab edir ki, bu da ölkəmizin Avropaya integrasiyası yolunda, həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə, həmçinin diplomatik fe- liyyətdə böyük əhəmiyyət kəsb edir.

Avropa İttifaqı enerji təminatı mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığa son qoymaq isti- qamətində səylərini gücləndirir. Bu isə Avropa İttifaqının enerji təhlükə- sizliyində müümüh rol oynayan ölkə

yadan enerji daşıyıcıları idxləndən asılılığını azaltmağa çalışır. Bu barə- de Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də mətbuatda çıxışı zamanı demiş- dir: "Rusiyanın Ukraynaya kobud şə- kildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avro- pa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tə- rəfdəşlərə üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkden memnunum. Həqiqətən siz bizim üçün müümüh enerji tərəfdəsizsiniz. Siz tekcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də her zaman etibarlı olmusunuz".

Bütün bunlar isə həm Avropa İttifaqı, həm də Azərbaycan üçün yeni əməkdaşlıq mərhəlesinin əsasını qoymaqla bəráber, eyni zamanda Avropanın enerji xəritəsinin dəyiş- məsində güclənilmə çəvəlindən tərəfdəşlərə üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkden memnunum. Həqiqətən siz bizim üçün müümüh enerji tərəfdəsizsiniz. Siz tekcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də her zaman etibarlı olmusunuz".

Mehparə ƏLİYEVA,  
"Respublika".